

[Grcstan Mslmanlar darsi Xocal soyqrm il bal tdbir keirib](#)

Grcstan Mslmanlar darsi v Grcstan Azrbaycanllarnn Asaqqallar uras ermnilr trfindn trdilin Xocal soyqrm il bal Tbilisid tdbir keirib



Arannews-slamazeri.com xbr verir ki, Tbilisid Xocal soyqrmnn 27-ci ildnmn hsr olunmu "nsanlar lmsin, lmsin insanlq!" ad altnda anm tdbiri keirilib .Grcstann mxtilif blgrindn ruhanilr, elm v ictimaiyyt xadimlrinin itirak etdiyi tdbird nc soyqrm qurbanlarnn v haqq urunda hid olanlarn ruhuna Qurani-Krimdn aylr v dualar oxunub.Sonra tdbirin aparcs Mayak Nemtov tdbirin mqsdini qeyd edib. O bildirdi ki, "Xocalda ba vern dhtli soyqrm la brabr Yaxn rqd v bir ox mslman lklrind gnmz qdr sngimk bilmyn gnahsz insan lmlrini d unutmamaq lazmdr". Sonra x n sz Grcstan Mslmanlar darsinin eyxi Hac Ramin gidov v rqi Grcstann mftisi Yasin liyev verilib.Onlar xnda Xocal soyqrmnn ildnm mnasibti il Azrbaycan xalqna v slam dnyasna ba sal verib XX srin facisinin dhtindn, srimizd d bzi mslman lklrind dnyann seyirci qald soyqrmlarn, gnahsz insan qtlrlinin sngimk bilmmsindn, hr zaman mslmanlara aid msllrd ikili standart srgilyn beynlxalq mtbr qurumlarn v aparcs dvltrln Xocalya laqeyd yanad kimi bu gn slam dnyasnda ba vern hadislr d seyirci qalmasndan v bel hadislrln qarsnn alınmas v tkrarlanmamas n tarixdn ibrt alaraq mslmanlarn ayq-sayq, hmry olaraq dost v dmlrini tanmann vaxt atdndan danblar.Grcstan v Azrbaycan xalqlarnn eyni talehri yaadn v hr iki qonu xalqn bir birinin drdini ox yax baa ddynd - Hr iki dvltn 20 faiz torpaqlarnn ial olunmasnn v zaman-zaman qurbanlar verdiyini bildiriblr.Hac Ramin gidov xnda son illrd ba vern hadislrln statistikasına iar edrk deyib: "Son 27 il rzind dnyada 12.5 milyondan ox insan dnyasn dyiib. Son on ild savalarda ln tk uaq larn say 3 milyon 325 mini keibdir. Hr gn 3-dn biri sava iind olan dnyada 800 milyon insan aclqdan ziyet kir. Mslmanlar yaadqlar torpaqlarda v xsusi il d Ymnd gnmz qdr hrlr bombalar altnda qalm, saysz insanlar qtl edilmidir. 100 mindn oxu uaq aclq v xstlik cbatndan hlak olmu, 14 milyon insan aclq zndn lml qar qaryadr. 8-ci ilin kedyimiz Suryada yarm milyondan ox insan qtl edilm, Yaxn rqdn v Afrikadan mumilikd 25 milyona yaxn mslman z vtindn didrgin dmdr".Ramin gidov szlrinin davamnda "Hl d Xocal kimi gnahsz mslman qnrlar bir ox mslman torpaqlarnda o cmlnd Ymnd, raqda, Suriyada, Flstind, fcanstanda, Pakistanda, Misird, Liviyada, Sudanda, Somalid, Nigeriyada, Myanmarda, yaanmaqda davam edir. Hr gn mharib raitind olan Azrbaycandan, Trkiydn v digr yerlrdn lm xbrlri eitmdn gnmz keirmirik. Ne gn bundan nc randa .bel terror qurbanlarnn ahidi olduq", - dey lav edib

Sonra Grcstan Azrbaycanllarn Asaqqallar urasnn sdri sak Nemtov 1992-ci ilin 25-dn 26-sna ken gec Xocalda ba vern insanlqdan uzaq trdilin vhlilikr bard statistik mlumat verrk mslman dvltrlnin "Xocal soyqrm" haqqnda hmrylik nmayi etdirmlrlnin vacib olduunu qeyd edib. O Qafqazda v btn dnyada bel facivi hadislrln tkrarlanmamas n bu soyqrmnn btn dnyaya atrlmasnnn vacib olduunu n kib.lahiyyat din xadimlri olan Etibar Eminov v Kamran Mmmdov slam dinin gr insann mqamndan, insan ldrmnin Allah qarsnda byk .gnah olmasndan v qatilin ilahi zabl czalanaandan danblar

Beynlxalq Hquq fakultsinin mzunu Kamran Mmmdov dnyada ba vern rkardan ac hadislrln sbb v amillrindn danaraq bel flaklrdn x yolu haqqnda trafl mlumat verib. O qeyd edib ki, insanlar insanln v onun hyatdak kimlik v mqsdrlrini tanmadna v lahi sifarilr laqeyd qaldqlarna gr bel hadislr yaanmdr. Diqqt olunmaldr ki, Xocalda trdilin soyqrm tk bir millt qar deyil, btn insanla qar trdilin cinaytdir.Sonra tdbir itiraklar da Xocal haqqnda z fikirlrini bildiriblr. Tdbirin sonunda tkilat Grcstan Mslmanlar darsi v Grcstan Azrbaycanllarnn .Asaqqallar uras hidrlin xatirsin ehsan sfrsi tkil edib